

“SÖNDÜRMƏDİM ÜRƏYİMDƏ VƏTƏNİMİN ÇIRAĞIN” *(Muradəli Qureyşî Qaflantının həyat və yaradıcılığına qısa baxış)*

Dilbər RZAYEVA,

AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İstututunun elmi işçisi

AÇAR SÖZLƏR: Ədəbiyyat, poeziya, aşiq şeiri, şair.

КЛЮЧЕВЫЕ СЛОВА: Литература, поэзия, ашугская поэзия, поэт.

KEY WORDS: Literature, poetry, ashig poetry, poet.

Müasir Güney Azərbaycan şairi Muradəli Qureyşî Qaflantı 1933-cü ildə Çaroymaq mahalının Heydərabad kəndində anadan olmuşdur. Onun uşaqlıq çağları Rza şahın Azərbaycanda yeritdiyi şovinist siyaset illərinə, xalqın ən çətin günlərinə təsadüf etmişdir.

Qaflantı yeddi yaşında kəndlərindəki Mirzə Məmmədin məktəbinə göndərilir. 1942-ci ildə təhsilini yarıda qoyub, ailəsinə kömək etmək üçün atası ilə birlikdə işləmək məcburiyyətində qalır. Həmin vaxt 13-14 yaşlı Qaflantının ailəsi doğma yerləri tərk edib, İranın başqa yerlərinə köçməli olur. 1950-ci ildə Tehran şəhərinə köçən Qaflantı 1952-ci ildə rezin fabrikində işə başlayır, həmçinin gecələr dərs oxumaqla təhsilini davam etdirir.

Hələ 1940-cı illərdə Qaflantı ədəbiyyata, xüsusilə aşiq şeirinə və sənətinə böyük maraq göstərməyə başlayır. O, boş vaxtlarını aşiq ocaqlarında keçirmiş və folklorumuzun bir qolu olan aşiq sənətini dərindən mənimşəyərək, şeirlər yazmışdır. Qaflantı 70- illərdə Tehranda yaşayan bir neçə Azərbaycan şairi ilə də tanış olmuşdur.

Qaflantı 1976-cı ildə Nüsretullah Fəthi Atəşbəylinin vasitəsilə Tehranda fəaliyyət göstərən “Dostlar görüşü” adlı ədəbi dərnəyə üzv olmuşdur. Doktor Salamullah Cavidin təşəbbüsü ilə qurulan bu dərnək həmin illərdə bir çox Azərbaycan şairinin ədəbi inkişafında önemli rol oynamışdır.

Həmin dövrə şair Bulud Qaraçorlu Səhənd Qaflantının istedadlı el şairi olduğunu duyur. Səhənd Qaflantının şəxsiyyətində və şeirində bariz şəkildə gözə çarpan cəsurluq, mübarizlik, dönməzlik hissələrinin qaynağını onun zəhmətlə yoğurulan şərəflə yaşamında görür və bir ustad kimi Qaflantı poeziyasının inkişafına öz müsbət təsirini göstərir.

1978-ci ildə Təbriz şəhərindəki “Eldar” nəşriyyatında Qaflantının şeirlərindən ibarət “Seçilmiş əsərlər” i çap olunur. Həmin illərdə o, Tehranda yayımlanan “Yoldaş”, “İnqilab yolunda”, “Azadlıq”, “Yeni yol”, “Körpü”, “Dədə Qorqud”, “Bəhari-Zəncan”, “Günəş” və s. kimi jurnallarla da ciddi və sıx əməkdaşlıq edir.

Bakıda çap olunan “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” və Türkiyədə yayımlanan “İran türklərinin ədəbiyyat antolojisi” kimi toplularda Qaflantının şeirləri yer alır.

Qaflantı 1987-ci ildə Tehranda təşkil olunan, sonralar “Sahir ədəbi-mədəni dərnəyi” adı ilə fəaliyyət göstərən “Cənubi Azərbaycan şairlərinin bir qrupu” adlı ədəbi dərnəyin qurucularından və fəal iştirakçılarındanandır.

1990-cı ildə Tehranda “Nəşr mina” çap evi tərəfindən Qaflantının “Ömür aynası” adlı yeni şeirlər kitabı işıq üzü görür. Bu kitab şairin ömrünün aynasıdır və biz bu aynaya baxarkən, onun keçirdiyi iztirabları, həyəcanları duyuruq, sevinclərini, kədərini hiss edirik, arzu və ümidişlərini, məhəbbət və nifratini başa düşürük. Şairin müxtəlif mövzularda qələmə aldığı şeirlərin toplandığı bu kitab onun yaradıcılığının səciyyəvi xüsusiyyətlərini özündə cəmləşdirə bilib.

Professor Vüqar Əhməd “Muradəli Qureyşinin yaradıcılığı” adlı məqaləsində yazır: “Muradəli Qureyşi istər İran şahına, istər fars şovinistlərinə, istərsə də onlara güvənən riyakar ermənilərə qarşı öz yaradıcılığında sərtnidalarla, kəskin təşbehlərlə, eyni zamanda rəziledici həcvlərlə mübarizə aparır. Belə ki, onun bütün bədii irsini gözdən keçirərkən bunun şahidi olur. “Çəkil qara duman” şeirində qürurla “Azər eli”, “Azər ölkəsi” ifadələrini vurgulayan Muradəli Qureyşi “Utan xalqımızdan dedim düşmənə” şeirində İran şahının bütün günahlarını, cinayətlərini mirvari tək düzgün misralarda bəyan edir” [1, s. 3].

*Utan xalqımızdan dedim düşmənə,
Artırma zülmü haqq söz deyənə.
Bir gün də qalib gələrik sənə,
Boynunu burmağa macalın olmaz,
Bir su ki töküldü, yerinə dolmaz.
Neçə il millətin qanın sorubsan,
Neçə qəhrəmanın boynun vurubsan,
Hər zaman xəlq üçün tələq qurubsan,
Ayılın bu millət yuxudan durar,
Bütün qan içənin boynunu vurar.* [2, s. 29]

Qaflantının “Bizim kəndin bir illik tarixi” adlı əsəri Azərbaycanın milli demokratik hökuməti dövrünə - 1945-46-cı (1324-25) illərə təsadüf edir. Şair həmin illər ərzində xalqımızın başına gələn qanlı-qadılı hadisələrin, didərgin həmvətənlərimizin ağrılı-acılı taleyinin və yoxsul insanların ədalət uğrunda apardığı mübarizənin şahidi olmuşdur. Sonralar o, bütün bu gördükələrini çox sədaqətlə bir mənzumə şəklində dilə gətirmişdir.

Humanizm, insani münasibətlərin Muradəli Qureyşinin Qaflantının şeirlərinin, eləcə də “Bizim kəndin bir illik tarixi” poemasının əsas ideyasını təşkil etdiyini vurgulayan ədəbiyyatşunas alim, tənqidçi, filologiya üzrə elmlər doktoru Esmira Fuad (Şükürova) şairin sənətkarlığını, poetikasını yüksək qiymətləndirir və poemadan örnekler gətirərək yazır: “Bədii təsvir və ifadə vasitələrindən geniş surətdə istifadə edən Muradəli Qureyşinin Qaflantının “Bizim kəndin bir illik tarixi” poemasındaki “Azər ellərinin yaslı günüydü, Qanlı ürəyinin paslı günüydü” misralarında “yaslı gün”, “paslı gün” və “qanlı ürək” ifadələri ilə ardıcıl olaraq üç epitet yaradılıb. Qaflantı bu epitetlərlə 21 Azər hərəkatının qələbə çalmasından sonra Güney Azərbaycanda qurulmuş Milli Hökumətin Rza şah Pəhləvi qoşunlarının xarici havadarlarının köməyi xüsusi qəddarlıq və görünməmiş amansızlıqla məğlub etdiyi qanlı olayı xarakterizə etmişdir” [3, s. 14].

Qürbət ab-havası, uzun illər doğma vətənindən ayrılıq, həzinlik, kədər və həsrət hissələri onun

alovlu misralarındakı coşgunluqla yanaşı duyulmaqdadır.

İnsanlıq eşqılə çarpan sənətkar ürəyi şairi klassik şeirimizin müasir səslənən ənənələrinə bağlayır və ulu Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir irləndə qabarıqlaşan insanlıq ləyaqətinə köklənmiş sənət yolunu yiyələnməyə doğru yönəldir:

*Şairə sədaqət, şərəf, şan verən,
Şeir damarına isti qan verən.
Şairlik yolunu düz nişan verən,
İnsanlıq eşqılə çarpan ürəkdir [2, s. 26]*

Qaflantının ictimai lirikasının əsas mövzusunu gündəlik həyatda baş verən hadisələr, insani xüsusiyətlərin tərənnümü, xalqımızın mənəviyyatına yad olan eybəcərliliklərə qarşı etiraz, bir sözlə, insan səadəti, vətənin abadlığı, dostluq, əmin-amanlıq kimi məsələlər təşkil edir.

Şahlıq üsuli-idarəsinin İranda əlli ildən artıq hökm sürən mənfur siyasətinin, qanlı-qadəli illərin cəmiyyətdə yaratdığı neqativ hallar zindanları abad, ölkəni viran qoymuşdu. İstibdad və diktatorluq istər-istəməz şeiri, poeziyanı üsyən bayraqına çevirmişdi. O zaman Qaflantının da şeirlərində bu üsyankarlıq, fəryad motivləri güclü idi:

*Görürəm çoxdandır battılar yasa,
Şahların zülmündən dolubdur kasa.
Ürəklərdə ülfət əkən də yoxdur
Dillər qadaxlanıb, qollar bağlanıb,
Heç bir cinqirtı çəkən də yoxdur [2, s. 37]*

“Onun hər misrasında, hər beytində Azərbaycan xalqının nisgilli taleyi aydın təsvir olunub. Qaflanti şəxsi həyatında çox əzab və əziyyətlər çəkib, şahlıq rejiminin dözülməz və ağır şəraitində yaşayıb; ədalətsizlikləri qanıyla, canıyla hiss edib, məcburən doğma yurd-yuvasını buraxıb, təhsil əvəzinə çörək dalınca qaçıb. Bunların hamısı istar-istəməz gənc Qaflantını zülmə, ədalətsizliyə qarşı yönəldib. O, şah rejiminə dərin nifrət bəsləyib və onun yıxılmasını ürəkdən alqışlayıb. Bu dövr şaririn əsərlərində dərin iz buraxıb” [4, s. 43].

Bu faciəli, dözülməz şərait şairi ürəkdən sarsıtsa da, digər tərəfdən onun el ilə birlikdə mübarizə əzmini gücləndirir, səsini ellərin səsinə qataraq sanki şanlı inqilabın nəhayət qələbə çalacağına inamını əks etdirirdi:

*Sən ey qan gölündə üzən tacidar,
Bil, gecə dalında aydın sahər var.
Gələcək o gün ki sənin sarayı -
Ellərin əlilə viran olacaq
Qişa çevriləcək baharın, yayın [2, s. 28]*

M.Qaflantının şeirlərinin ilham mənbəyi, onların özəyi, mayası Vətən torpağıdır. Bu torpağın barı, bərəkəti, sədaqətli insanları, el-obaları, vüqarlı dağları, çaylarının nəgməsi, bulaqlarının duruluğu, meşələrinin sıxlığı, ilahi gözəlliyi, xalq qəhrəmanları, müsiqisi, dünəni, sabahı və bu günü şairin ürəyində nəgmələrə, misralara çevirilir, onlara qol-qanad verir; şairdə nəcib hissələr, nikbin əhval-ruhiyyə, cəsurluq, dönməzlik, mətanət, vüqar kimi duyğular oyadır. Onu şair edən odu-közü, işığı sönməyən Vətən torpağıdır. Şair “Söndürmədim ürəyimdə vətənimin çıraqın” qənaətində haqlıdır. Çünkü onun düşüncəsinə görə, əgər bu çıraq sönərsə, o, şairliyini, insanlığını, hər şeyini itirər:

*Vətənim şəmdir, mən də pərvana,
Dolannam başına mən yana-yana
Ürəyim bağlıdır Azərbaycana
Hər zaman qeydinə qalmışam-qallam* [2, s. 33]

Şair vətənin bu günü ilə bərabər, dünənini də düşünür. Vətən qəhrəmanlarının simasını, onların həyatını, mübarizəsini gözləri önündə canlandırır. Romantik xəyallar, röyalar aləmində, uşaqlıq çağları, ana laylaşıyla qoşa nəgmələnən saz və bülbül cəh-cəhləri qoynunda bir daha yenidən (röyada) doğulur:

*Qaflanti Yam andım o günləri mən
Canlandı gözüm də çıçəkli vətən.
Keçdi ürəyimdən o gül, o çəmən,
Bülbüllü bağlıları yadına düşdü* [2, s. 31]

Vətənin abadlığı, ellərin şad və xoşbəxt yaşayışı əlvən boyalarla, səmimi ahənglə gözlərimiz önündə canlanır:

*Çağlasın şəlalələr,
Çətir açsın lalələr,
Qurtarsın qəm, nalələr,
Sevinsin el, sevinsin* [2, s. 12]

Bu arzu və istəklər təkcə Vətənlə məhdudlaşdırır. O, Yer üzündə sülh və əmin-amanlıq arzulayırlar, insanların milliyyətindən asılı olmayaraq qardaşcasına yaşamاسını tövsiyə edir və insan əli, insan zəkası ilə bəzənmiş dünyani belə görür:

*Dünya gözəlləşsin insan əlilə
Bütün gözəllikdən kam alsın insan
Yaşasın, yaşasın öz əməlilə
Azadlıq qoynunda qocalsın insan* [2, s. 23]

M.Qaflantının əsərləri məzmun, forma etibarilə tükənməz söz sərvətimizdən qidalanır. Cəsarətlə deyə bilərik ki, inqilabdan sonra inkişaf etməkdə olan ədəbiyyatımız, xüsusilə şeirimizin axını şairin yaradıcılığından yan ötməyib. Bu ədəbi mühit şairin şeirlərinə üslub cəhətdən də güclü təsir göstərmişdir.

Tənqidçi və şair Həsən İldırım “Ömür aynası” kitabına yazdığı müqəddimədə qələm dostunun şeirlərində təsvir olunan obrazların xarakterik xüsusiyyətlərini belə dəyənləndirir: “M.Qaflantının şeirlərində Azərbaycan şeirinə xas olan, doğmalaşan bir sıra obrazlarla rastlaşıraq. Bu obrazların bir çoxu şifahi ədəbiyyatımız vasitəsilə yazılı ədəbiyyatımıza köçüb və orada başqa obrazlarla bərabərhüquqlu yaşamaqdadır. Ancaq Qaflanti bu obrazların xarakterik xüsusiyyətlərini saxlayaraq onları müasirləşdirir, öz mənəvi dünyası və dövrü ilə uyğunlaşdırır və onları yeni ampulada təqdim edir:

*Maral bir an mənə baxdı.
Qəlbimi yandırib, yaxdı,
Bəxt ulduzu göydən axdı.
Bir axşamın son çağında,
Qaflantının qucağında.* [2, s. 16]

Bu “maral” mahnılarda dinlədiyimiz, çöllərdə gördüyüümüz maraldan bir az fərqlənir. Bu maral insanlışmış maraldır. Qaflantının bu qəbildən olan obrazlarının hamısı belə bir xarakter daşıyır. Onlar şairin dövrü, mühiti ilə uyğun olan gözəlliliklərin, təmizliklərin faciəli və tragik surətləridirlər” [2, s. 6].

Azərbaycan xalqının şair oğlu Muradəli Qureysi Qaflanti 2005-ci il (1384) fevralın 15-də əbədiyyətə qovuşmuşdur. Cənazəsi dostları, ailəsi və Azərbaycan mədəniyyətsevərlərinin müşayiəti ilə Tehranin cənub hissəsində yerləşən “Yaftabad” məzarlığında dəfn olunmuşdur.

ƏDƏBİYYAT

1. Vüqar Əhməd. Muradəli Qureyşinin yaradıcılığı. “Xalq cəbhəsi”, 2015, 6 fevral, s. 3.
2. Esmira Fuad. Güney Azərbaycan şairlerinin yaradıcılığı ilə bağlı düşüncələr. “Xalq cəbhəsi”, 2016, 16 may, s. 14.
3. Xeyrulla X. (Saplaq) “Qocaman el şairi”. “Xudafərin” dərgisi, 2005-1384, say 4, s. 43.
4. Muradəli Qureysi Qaflanti. Ömür aynası. Tehran: “Nəşr Mina”, 1369-1990.

Дильбар Рзаева

КРАТКИЙ ОБЗОР ЖИЗНИ И ТВОРЧЕСТВА МУРАДАЛИ ГУРЕЙШИ ГАФЛАНТЫ

РЕЗЮМЕ

Книга «Зеркало жизни» М. Гафланты - это зеркало жизни человека-поэта. Взглянув на это зеркало, мы чувствуем волнения, страдания, радость и печаль поэта, понимаем его желания и надежды, любовь и ненависть. В этой книге собраны написанные в разные периоды его произведения на различные темы, а также характерные особенности творчества.

Эта коллекция стихов является зеркалом поэтического мира общественных событий, отраженных в его личной жизни и нравственности. Гафланты пытается отразить в своих стихах испытанные им страдания, волнение, радость, горе, социальные события, оставившие след в его нравственности.

Dilbar Rzayeva

BRIEF REVIEW OF MURADALI GUREYSHI GAFLANTI'S LIFE AND CREATIVITY SUMMARY

SUMMARY

The book “The Mirror of Life” by M. Gaflanti is a mirror of f poet's life. Looking at this mirror, we feel the poet's excitement, suffering, joy and sorrow, understand his desires and hopes, love and hate. This book contains his works written in different periods on various topics, as well as the characteristic features of his creativity.

The collection of poems is a mirror of the poetic world of social events, reflected in his personal life and morality. In his poems Gaflanti is trying to reflect sufferings he experienced, excitement, joy, grief, social events that left a mark on his morality.